



ABB Invest

Bank Respublika

İstiqrazının Risk Qiymətləndirməsi

"Bank Respublika" ASC-nin emissiya etdiyi istiqrazın risk qiymətləndirməsi

Bank haqqında ümumi məlumat	
Bankın adı	"Bank Respublika" ASC
Yaranma tarixi	1992
Bankın qeydiyyatda olduğu ölkə	Azərbaycan Respublikası
Bankın fəaliyyət sahələri	Pərakəndə və biznes bankçılığı

İstiqrazlar haqqında məlumat	
Emitent	"Bank Respublika" ASC
İstiqrazların valyutası	ABŞ dolları (USD)
Emissiya həcmi	5 000 000 USD
Faiz dərəcəsi	8.5%
Müddət	8 il

Risk növü	Təsvir	Risk dərəcəsi
Maliyyə riskləri	Mənfəət-zərər hesabatı: Bankın 2024-cü il üzrə illik xalis mənfəəti 50.6 milyon AZN təşkil etmişdir ki, bu da 31.12.2023-ün müvafiq göstəricisi (40.3 milyon AZN) ilə müqayisədə 25.6% daha çoxdur. 31.12.2024 tarixi etibarilə Bankın ROE göstəricisi 28.5%, ROA göstəricisi isə 2.3% olaraq qeydə alınmışdır. Balans hesabatı və aktivlərin keyfiyyəti: 31.12.2024 tarixi etibarilə, Bank Respublikanın toplam aktivləri 2.2 mlrd AZN ekv., yüksək likvidli aktivləri isə 487 milyon AZN ekv. (cəmi aktivlərin 22%-i) təşkil etmişdir. 2024-cü ilin sonuna qeyri-ışlək kredit əmsalı 0.45%, kreditlərin depozitlərə olan nisbəti isə 109% təşkil edir.	Orta
Kapital adekvatlığı	Bankın 2024-cü il sonu etibarilə I dərəcəli kapital adekvatlığı göstəricisi 8.73% , məcmu kapitalın adekvatlığı əmsalı isə 13.45% təşkil edir. Qeyd edilən göstəricilər Mərkəzi Bankın sistem əhəmiyyətli banklar üzrə müəyyən etdiyi minimum requlyativ normaları üstələməkdədir.	Aşağı
Likvidlik riski	Bankın 31.12.2024 tarixinə olan likvidlik "qəp"i hesabatına əsasən, yalnız ani dövrə düşən "qəp" üzrə öhdəliklər aktivləri üstələməkdədir ki, bunun da əsas səbəbi tələbli depozitlərin ani dövrə düşməsidir. Digər müddətlər üzrə "qəp" (kapital nəzərə alınmamaqla) müsbətdir ki, bu da aktivlərin sözügedən müddətlər üzrə öhdəliklərdən daha çox olması əsasında.	Orta
Valyuta riski	Bank Respublikanın 31.12.2024 tarixinə sərbəst dönərli və qapalı valyutalar üzrə məcmu açıq valyuta mövqeyi, müvafiq olaraq, -7.72% və 0% təşkil edərək requlyativ normativləri pozmamışdır.	Aşağı

Maliyyə göstəricilərinin təhlilinə əsasən, cari vəziyyətdə Bank Respublika **orta riskli** bank kimi qiymətləndirilir.

Bank Respublikanın ən son tarixə beynəlxalq reyting dərəcələri:

	Moody's
Reyting	B1
Proqnoz	Pozitiv
Tarix	10 İyul 2024

Bank Respublikanın maliyyə göstəriciləri (31.12.2024 tarixinə)	
I dərəcəli kapital adekvatlığı	8.73%
Məcmu kapital adekvatlığı	13.45%
NPL (qeyri-işlək kreditlər) əmsalı	0.45%
Xalis mənfəət	50.6 milyon AZN
ROA	2.3%
ROE	28.5%
Toplam aktivlər	2.2 milyard AZN ekv.
Yüksək likvidli aktivlər	487 milyon AZN ekv.

YEKUN RƏY

Sistem əhəmiyyətli bank olan Bank Respublika maliyyə göstəricilərinə əsasən, **orta riskli** bank kimi qiymətləndirilir. Bank Respublikanın **31.12.2024** tarixinə açıqlanan **xalis mənfəətinin** müqayisə olunan əvvəlki ilə görə nəzərə çarpan artımı **(25.6%)**, qeyri-işlək kreditlər əmsalının aşağı səviyyədə olması, valyuta riskinin yüksək olmaması, **kapital adekvatlığı** göstəricilərinin minimum normativləri üstələməsi və **ROE** göstəricisinin yüksək olması kimi nüanslar nəzərə alınaraq, ABB Invest Bank Respublikanın emissiya etdiyi **5 milyon USD** həcmində, müddəti **8 (səkkiz) il** olan istiqraz üzrə əqdin icra edilməsinə **etiraz etmir**.